

AKİF BAYRAMOV

AMEA Naxçıvan Bölümü,

E-mail: akifbayramov50@mail.ru

ŞƏBNƏM FƏTƏLİYEVƏ

Türkiyə, Fırat Universiteti

GİLANÇAY HÖVZƏSİNİN MAKROZOOBENTOSU

Gilançay, Xəzəndərəçay və Ləkətağçayın makrozoobentik faunasının taksonomik spektri 4 tip, 9 sinif, 16 dəstə, 38 fəsilə, 79 cins və 94 növə təmsil olunmuşdur. Hertagenia fuscogrisea, Graphiselmis pallidipes, Potamophylax cingulatus, Anabolia nervosa, Anabolia sorar və Brachycentrus subnubilis növləri Naxçıvan MR-in hidrofaunası üçün ilk dəfə göstərilmişdir. Çay sistemində növlərinin zənginliyinə görə Ephemeroptera (9 növ), Coleoptera (13 növ) və Trichoptera (15 növ) dəstələri və Chironomidae (15 növ) fəsiləsi üstünlük təşkil etmişdir. Batabat yaxası axar sututarları üçün göstərilmiş Gammarus matutinus Derjavin, 1938 fərdləri Kola meşasının kölgəli, adı qanış örtüyü ilə zəngin sol yamacından axıb Ləkətağçaya qovuşan axarında daha yüksək rastgolma tezliyinə malikdir.

Açar sözlər: *Gilançay, Salmo fario, Anabolia sorar, Gordius aquaticus, Üzvi çirkələnmə.*

Bölgə çayları Naxçıvan Muxtar Respublikası əhalisinin içməli su ilə təminatının əsas mənbəyini təşkil edir. Biosferin əvəzedilməz vahidləri kimi çay ekosistemlərinin əsas trofik halqlarından birini təşkil edən makrozoobentos toplumları hidrobioloji rejimin tənzim olunmasında, canlılar arasında mövcud olan mürrəkkəb qida və enerji münasibətlərində əhəmiyyətli rol oynayır. Tibbi və baytarlıq əhəmiyyəti ilə seçilən, insan və heyvanlarda bir çox ağır gedişli qan-parazitar xəstəliklərin keçiricisi olan çoxsaylı qansorucu ikiqanadlı (*Diptera*) növlərinin çoxalması və inkişafı su mühitində baş verir. Hazırda durğun və axar sututarlarında üzvi çirkəlmənin səviyyəsinin ekoloji təyinində biogöstərici makrobentik orqanizm növlərinin istifadəsinə üstünlük verilir. Müxtəlif həyat şəraitinə və biotop müxtəlifliyinə malik olan dağ çaylarında dib faunasının tədqiqi bölgənin fauna növmüxtəlifliyi haqqında təsəvvürləri xeyli genişləndirir.

1970-ci illərdə bölgə sututarlarının hidrofaunası üzrə ilk dəfə məqsədli tədqiqat işləri aparmış Z.P.Sofiyev Əlinçəçayda xironomid sürfələrinin üstünlüyü ilə 42 növ makrobentik orqanizm aşkar etmiş və suyun sürətli axını ilə əlaqədar olaraq dib faunasının çayda zəif formalasdığıni xüsuslu vurğulamışdır [8, s. 4-21].

XXI əsrin ilk illərinədək aparılmış hidrobioloji tədqiqat işləri nəticəsində həmin çay sistemində 9 növ zooplankton, 44 növ makrobentik orqanizm və 14 növ balıq aşkar edilmişdir. Müəlliflərin faunistik xarakterli tədqiqat işinin nəticələrini eks etdirən məqaləsində Əlinçəçayın orta və aşağı axınlarının hidrofaunasında xironomid sürfələrinin (12 növ) zənginliyi qeyd olunmuşdur [2, s. 244-254].

İşin məqsədi yüksəklik qurşaqlarından asılı olaraq Əlinçəçay sistemində dəyişilən və nisbi sabitliyi ilə fərqlənən abiotik mühit amillərinin zoobentosun növ tərkibinin formalasmasına, onun təsərrüfat əhəmiyyətli sistematik qruplarının inkişafına təsirinin öyrənilməsindən ibarət olmuşdur.

Makrozoobentos nümunələri Əlinçəçay və onun əsas qolları Xəznədərəçay və Ləkətağçayın müxtəlif biotoplardan hidrobioloji tor və tutum sahəsi $0,01 \text{ m}^2$ olan tək-milləşdirilmiş metal boru ($d = 11 \text{ sm}$) vasitəsi ilə toplanılmışdır. Nümunələrin çöl və laboratoriya şəraitində işlənilməsi hidrobioloji tədqiqatlarda qəbul olunmuş müasir metodlarda yerinə yetirilmişdir. 4%-li formalin məhlulundə fiksə edilmiş nümunələr laboratoriyyada axar su altında yuyulub təmizləndikdən sonra makrobentik organizmlərin növ tərkibi, sayı və bioklasti müsyəyən olunmuşdur. Növlərin təyinində müvafiq təyinəcidi kitablardan və İnternet mənbələrindən istifadə edilmişdir. [3, s. 22-104; 4, s. 33-35; 5, s. 3-51; 6, s. 4-500; 7, s. 5-450; 10, 11].

Muxtar respublikanın Culfa rayonu ərazisində formalasan Əlinçəçay Arazın sol qollarından biridir. Uzunluğu 62 km , sutoplayıcı sahəsi 600 km^2 -dir. Mənbəyini 2800 m d.s. hündürlükde, Zəngəzur dağ silsiləsinin cənub-qərb yamacından, Dəmərli dağın atəyindən alır. Culfa rayonunun Gülüstan kəndi yaxınlığında 695 m hündürlükde Araza qoşular. Muxtar respublikanın ən sulu çaylarından biri hesab edilir. Əsasən yeraltı, qar və yağış suları ilə qidalanır. Sel daşçılarının baş verdiyi tipik dağ çayıdır. Xəznədərəçay və Ləkətağçayın görüşüşündən əmələ gəlir. Çay Culfa şəhərinin içməli su ilə təchizatında müstəsnə əhəmiyyət daşıyır [1, s. 5-85].

Əlinçəçay həmçinin 1987-ci ildə çay yatağından kənardə yaradılmış, faydalı su həcmi 13 mln m^3 olan və 6 min ha əkin sahəsinin suvarılmasına imkan yaradan Bənəniyər su anbarını qidalandırır.

Cyprinidae fəsiləsinə mənsub olan kiçik, əhəmiyyətsiz və azzaklı balıq növlərinin (12 növ) əksolu illərdə Arazdan kürüləmə üçün çaya qalxması müşahidə edilmişdir. İstiyay və payız aylarında balıq növlərinin sayı 4-3 növdək aşağı düşür. Xəznədərəçayın orta axınlarında qızılıxallı balığın – *Salmo fario Linnaeus*-un seyrək fərdlərinə rast gəlinmişdir. Çayın qollarında zooplankton fauna formalaslaşmışdır.

Hidrobioloji tədqiqat işləri natiqəsində Əlinçəçay, Xəznədərəçay və Ləkətağçayda müvafiq olaraq 51, 49 və 46 növ makrobentik dib orqanizmi aşkar edilmişdir (cədvəl).

Cədvəl

Əlinçəçay hövzəsinin makrozoobentosunun növ tərkibi (2017-ci il)

S. №	Sistematiq qrupların və növlərin adı	Əlinçəçay	Xəznədərəçay	Ləkətağçay
<i>Gordiidae</i>				
1.	<i>Gordius aquaticus</i> Linnaeus, 1758	-	+	-
<i>Oligochaeta</i>				
2.	<i>Nais behningi</i> Michaelsen, 1923	+	+	-
3.	<i>Eiseniella tetraedra</i> Savigny, 1826	-	+	-
<i>Hirudinea</i>				
4.	<i>Helobdella stagnalis</i> (Linnaeus, 1758)	-	+	-
<i>Mollusca</i>				
5.	<i>Unio crassus</i> Philipsson, 1788	-	-	+
6.	<i>Radix peregra</i> (O.F.Müller, 1774)	+	-	+
7.	<i>Limnaea stagnalis</i> (Linnaeus, 1758)	-	+	+
8.	<i>Physella acuta</i> (Draparnaud, 1801)	-	+	-
9.	<i>Gyraulus (Gyraulus) albus</i> (O.F.Müller, 1774)	+	-	-
10.	<i>Planorbis planorbis</i> (Linnaeus, 1758)	+	-	+
<i>Ostracoda</i>				
11.	<i>Ilyocypris divisa</i> Klie, 1926	+	-	-
12.	<i>Ostracoda</i> sp.	+	-	+


<i>Eumalacostraca</i>				
13.	<i>Gammarus lacustris</i> (Sars, 1863)	-	+	+
14.	<i>Gammarus matienus</i> Derjavin, 1938	-	-	+
15.	<i>Potamor potamios</i> (Olivier, 1804)	+	+	+
<i>Hydracarina</i>				
16.	<i>Hydrachna geographica</i> (Rhabdoh.) O.F.M.	+	-	-
17.	<i>Hydrachna</i> sp.	-	+	-
18.	<i>Piona variabilis</i> (Koch, 1836)	+	-	-
<i>Ephemeroptera</i>				
19.	<i>Acentralia laponica</i> Bengtsson, 1912	-	-	+
20.	<i>Baetis rhodani</i> (Pictet, 1843)	-	+	+
21.	<i>Centroptilum luteolum</i> (Müller, 1776)	+	-	-
22.	<i>Cloeon dipterum</i> (Linnaeus, 1761)	+	+	+
23.	<i>Ecdyonurus flavimanus</i> Klapalek, 1905	-	+	+
24.	<i>Ecdyonurus venosus</i> (Fabricius, 1775)	-	+	-
25.	<i>Heratigenia sulfurea</i> (Müller, 1776)	-	+	+
26.	<i>Heratigenia fuscogrisea</i> (Retzius, 1793)*	+	+	-
27.	<i>Caenis macrura</i> Stephens, 1835	+	+	+
<i>Odonata</i>				
28.	<i>Ischnura elegans</i> (Vander Linden, 1823)	+	-	-
29.	<i>Gomphus vulgatissimus</i> Linnaeus, 1758	+	+	-
30.	<i>Ophiogomphus cecilia</i> (Fourcroy, 1785)	+	-	+
31.	<i>Ophiogomphus foscipatus</i> (Linnaeus, 1758)	+	-	-
32.	<i>Aescha cyanea</i> (Müller, 1764)	-	+	+
33.	<i>Aescha juncea</i> (Linnaeus, 1758)	-	-	+
34.	<i>Anax imperator</i> Leach, 1815	-	-	+
35.	<i>Libellula depressa</i> Linnaeus, 1758	+	-	-
<i>Plecoptera</i>				
36.	<i>Protonemura intricata</i> (Ris, 1902)	-	-	+
37.	<i>Nemoura cinerea</i> (Retzius, 1783)	-	+	-
38.	<i>Perloides dispar</i> (Rambur, 1842)	-	+	+
<i>Hemiptera</i>				
39.	<i>Nepa cinerea</i> Linnaeus, 1758	-	+	-
<i>Coleoptera</i>				
40.	<i>Brychius elevatus</i> (Panzer, 1794)	-	+	+
41.	<i>Haliphus (Liaphlus) flavicollis</i> Sturm, 1834.	+	+	-
42.	<i>Agabus (Gauropytes) bipustulatus</i> (Linn, 1767)	+	-	-
43.	<i>Platambus maculatus</i> (Linnaeus, 1758)	+	-	-
44.	<i>Deronectes latus</i> (Stephens, 1829)	-	-	+
45.	<i>Ochthebius bellieri</i> Kuwert, 1887)	-	-	+
46.	<i>Hydroporus planus</i> (Fabricius, 1781)	+	-	-
47.	<i>Hyphydrus</i> sp.	-	+	-
48.	<i>Berosus lirudus</i> (Linnaeus, 1761)	+	-	-
49.	<i>Limnebius truncatellus</i> (Trunberg, 1794)	+	-	+
50.	<i>Limnius volckmari</i> (Panzer, 1793)	+	+	+
51.	<i>Graphelmiss pallidipes</i> Carter, 1926*	-	+	+
52.	<i>Riolus</i> sp.	-	+	+
<i>Trichoptera</i>				
53.	<i>Hydropsyche ornatula</i> McLachlan, 1878	+	+	+
54.	<i>Hydropsyche pellucidula</i> (Curtis 1834)	+	+	+
55.	<i>Phyllopotamus montanus</i> (Donovan, 1813)	-	-	+

56.	<i>Rhyacophyla nubila</i> Zetterstedt, 1840	+	-	+
57.	<i>Aquapetus fuscipes</i> Curtis, 1834	-	+	-
58.	<i>Molanna angustata</i> Curtis, 1834	-	+	+
59.	<i>Leptocerus tineiformis</i> Curtis, 1834	-	+	-
60.	<i>Limnephilus bipunctatus</i> Curtis, 1834	+	+	-
61.	<i>Limnephilus xanthodes</i> McLachlan 1875*	-	-	+
62.	<i>Micropterna sequas</i> McLachlan 1875	+	-	+
63.	<i>Potamophylax rotundipennis</i> (Brauer, 1857)	+	-	+
64.	<i>Potamophylax cingulatus</i> (Stephens, 1837)*	-	+	+
65.	<i>Anabolia nervosa</i> Curtis, 1834	-	+	+
66.	<i>Anabolia sorar</i> McLachlan 1875*	-	+	+
67.	<i>Brachycentrus subnubilis</i> Curtis, 1834*	-	+	-
	Diptera			
68.	<i>Tipula (Vestiplex) scripta</i> Meigen, 1830	-	-	+
69.	<i>Oxycera</i> sp.	+	-	+
70.	<i>Tabanus bovinus</i> Linnaeus, 1758	+	+	-
71.	<i>Psychoda</i> sp.	+	-	-
	Ceratopogonidae			
72.	<i>Culicoides nubeculosus</i> Meigen, 1830	+	-	-
73.	<i>Leptoconops</i> sp.	-	+	-
	Simuliidae			
74.	<i>Eusimulium znoikoi</i> Rubtsov, 1940	-	+	+
75.	<i>Metacnerchia nigra</i> Rubtsov, 1940	+	-	+
76.	<i>Odagmia variegata</i> (Meigen, 1818)	+	+	+
77.	<i>Prosimulium (Pros.) rachiliense</i> Djafarov, 1954	-	-	+
78.	<i>Simulium kurense</i> Rubtsov and Djafarov, 1951	+	-	-
79.	<i>Simulium k. schachbusicum</i> Djafarov, 1951	+	-	+
	Chironomidae			
80.	<i>Ablabesmyia monilis</i> (Linnaeus, 1758)	+	+	+
81.	<i>Thienemannimyia lentiginosa</i> (Fries, 1823)	-	-	+
82.	<i>Procladius choreus</i> (Meigen, 1804)	-	-	+
83.	<i>Cryptochironomus macropodus</i> Lyachov, 1941	+	-	-
84.	<i>Parachironomus pararostratus</i> Harnisch, 1923	+	-	-
85.	<i>Cladotanytarsus mancus</i> (Walker, 1856)	-	+	+
86.	<i>Tanytarsus gregarius</i> Kieffer, 1909	+	-	-
87.	<i>Cricotopus biformis</i> Edwards, 1929	+	+	+
88.	<i>Eukiefferia oxiana</i> Pankratova, 1950	+	+	+
89.	<i>Eukiefferia thernovskii</i> Pankratova, 1950	+	-	+
90.	<i>Eukiefferia sellata</i> Pankratova, 1950	+	-	-
91.	<i>Orthocladius rivulorum</i> Kieffer, 1909	+	+	+
92.	<i>Orthocladius thienemanni</i> Kieffer, 1909	+	+	+
93.	<i>Diamesa nivalis</i> Pankratova, 1950	+	+	-
94.	<i>Syndiamesa monstrata</i> Pankratova, 1950	+	+	+
94 növ		51	49	46

Qeyd: Naxçıvan Muxtar Respublikasının faunası üçün yeni növlər.

Bütünlükdə Əlincəçay və unun əsas qollarının dib faunası 4 tip, 9 sinif, 16 dəstə, 38 fasilə, 79 cins və 94 növlə təmsil olunmuşdur. *Hertagenia fuscogrisea*, *Graphhelmis pallidipes*, *Potamophylax cingulatus*, *Anabolia nervosa*, *Anabolia sorar* və *Brachycentrus subnubilis* növləri Naxçıvan MR-in hidrofaunası üçün ilk dəfə göstərilmişdir.

Hesablamalar göstərdi ki, ümumilikdə dağ çay sistemində növlərinin zənginliyinə görə *Ephemeroptera* (9 növ), *Coleoptera* (13 növ) və *Trichoptera* (15 növ) dəstələri və *Chironomidae* (15 növ) fəsiləsi üstünlük təşkil etmişdir (şəkil).



Şəkil: Əlincəçay sisteminin makrozoobentosunda sistematik qrupların %-la nisbəti.

Əlincəçay və unun qolları üçün xironomid sürflərinin növ tərkibinə görə biosenotik oxşarlıq dərəcəsi bir qədər fərqli olmuşdur: Əlincəçay-Xəzəndərəçay = 70%; Əlincəçay-Ləkətağçay = 64% və Xəzəndərəçay-Ləkətağçay = 78%. Çay qolları üçün oxşarlıq dərəcəsinin yüksək qiyməti onların biotopik yaxınlığı, daha doğrusu biotop eyniliyi ilə izah edilməlidir. Müxtəlif biotoplara və mikrobiotoplara malik olan Əlincəçayın özünün xironomid faunası qollarla müqayisədə 12 növlə daha zəngin olmuşdur. Çayda fasilələri *Orthocladiinae* növlərinin və fəndlərinin vahid yaşayış sahəsinə düşən sayına görə üstünlük təşkil etmişdir [9, s. 1-34].

Təmiz suyun biolojik rəsədi olan *Protoneura intricata*, *Nemoura cinerea* (oligomesosprob) və *Perlodes dispar* (oligosprob) baharçı (*Plecoptera*) növləri Xəzəndərəçayın və Ləkətağçayın müxtəlif biotoplardan toplanılan nümunələrdə yüksək ($P \geq 60\%$) rastgalmalı tezliyi ilə fərqləndirmişlər. Hər 2 qolda baharçı və digər sistematik qrupların oksifləri növlərinin kifayət qədər yüksək fərd sayıının varlığı həmin axınlarda suyun ekoloji cəhətdən təmiz, içmək və başqa məqsədlər üçün tam yararlı olduğunu göstərir.

Onurğası su heyvanlarının endoparaziti hesab edilən, bioloji əhəmiyyəti ilə fərqlənəməyən *Gordius aquaticus* Linnaeus, 1958 (*Nematomorpha*, *Gordioidea*, *Gordidae*) – su qılıqrıcı növünün Xəzəndərəçayın birinci sol qolundakı mikrobiotoplarda və Başkənd ərazisində, dərədən axan az axınlarda çoxsaylı fəndlərinə rast gəlməmişdir. El arasında “çayan” adlandırılan, nazik, uzun mis məstili xatırlandıq qurdun uzunluğu geniş (22-43 sm) hədlərdə dayışılə bilir.

Batabat yaxşı sututları üçün göstərilmiş *Gammarus matienus* Derjavin, 1938 və *Gammarus lacustris* (Sars, 1863) növlərinin fəndləri Kola meşəsinin qarənlığı, adı qəmi örtüyü ilə zəngin sol yamacından axıb Ləkətağçaya qovuşan axarında dəha yüksək rastgalmalı tezliyini malikdir.

Əlincəçayın yüksək dağılıq və qismən də aşağı axınlarının makrozoobentosunda *Potamon potamios* (Olivier, 1808) fəndləri əhəmiyyətli yer tutur. Çay yengəcinin iri fəndlərinə çayların özündə, suvarma arxlarında, hətta sudan xeyli aralı məsaflədə, nəm

subalp və alp çəmənliliklərində rast gəlmək mümkündür. Növ NT (*Near threatened* – *Təhlükə altına düşə bilər*) qorunma kateqoriyasına malikdir. Dağ çaylarının orta axınlarında baş verən sel hadisələri, isti yay-payız aylarında çaylarda su axımının zəif formalaşması və insanın təsərrüfat fəaliyyəti *Potamon potamios*-un miqdardaca artumuna müəyyən məhdudlaşdırıcı təsir göstərən ekoloji amillərdir.

ƏDƏBİYYAT

1. Azərbaycanın çayları, gölləri və su anbarları. Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1973, 135 s.
2. Bayramov A.B., Məmmədov T.M., Fərəcov H.R. Naxçıvan Muxtar Respublikasının əsas çaylarının hidrobioloji xüsusiyyətləri // Naxçıvan Regional Elm Mərkəzinin əsərləri, Bakı: Elm, 2003, 7 bur., s. 244-254.
3. Mamaev B.M. Opyredelitel' nasekomix po lichinkam. Moskva: Pросвещение, 1972, 400 c.
4. Metodiy monitoringa v Kaspiyskom more. Baku: Poligraf, 2000, c. 33-35.
5. Metodicheskie rekomenedacii po sboru i obrabotke materialov pri hidrobiologicheskix issledovaniix na presnovodnyix vodoemox. Zoobentos i ego produktsiya. Leningrad: Izd.-vo Zooloogicheskogo Instituta AN CCCP, 1984, 51 c.
6. Opyredelitel' presnovodnyix bespozvonochnix Evropeiskoy chasti CCCP. Leningrad: Hidrometeoizdat, 1977, 510 c.
7. Opyredelitel' zooplanktona i zoobentosa presnyx vodoemov Evropeiskoy Rossii / Pod redakcziyey V.P. Alekseeva i S.V. Cazolikhina. T. II: Zoobentos, M.-C.: Izd.-vo ZIN RAN, 2016, 457 c.
8. Sofinov Z.P. Donnaya fauna vodoemov Nax. ACSR. Avtoref. diss. kand. biol. nauk. Baku, 1969, 21 c.
9. Sorensen T.A. A new method of establishing groups of equal amplitude in plant sociology based of similarity of a species content and its application to analysis of the vegetation on Danish commons // Biol. skr. Kgl. Dan. Vid. Selsk., 1948, Bd. 5, pp. 1-34.
10. <http://col.org/> Encyclopediya of life.
11. <http://www/faunaec.org>.

Акиф Байрамов, Шебнэм Фаталиева

МАКРОЗООБЕНТОС БАССЕЙНА ГИЛАНЧАЙ

Таксономический спектр макрообентической фауны рек Гиланчай, Хазнадарачай и Лекетагчай представлен 94 видами, 79 родами, 38 семействами, 16 отрядами, 9 классами и 4 типами. Виды *Hertagenia fuscogrisea*, *Graphhelmis pallidipes*, *Potamophylax cingulatus*, *Anabolia nervosa*, *Anabolia sorar* и *Brachycentrus subnubilis* впервые отмечены для гидрофауны Нахчыванской АР. В речной системе по видовому богатству преобладают отряды *Ephemeroptera* (9 видов), *Coleoptera* (13 видов), *Trichoptera* (15 видов) и семейство *Chironomidae* (15 видов). Особи ранее указанного для текущих водоемов Батабатского плато вида *Gammarus matienus* Derjavin, 1938 имеют высокую частоту встречаемости в левом притоке реки Лекетагчай, текущей по тенистому склону Колского леса.

Ключевые слова: Гиланчай, *Salmo fario*, *Anabolia sorar*, *Gordius aquaticus*, органическое загрязнение.

Akif Bayramov, Shabnam Fataliyeva

MACROZOOBENTOS OF THE GILANCHAY BASIN

The taxonomic spectrum of the macrozoobenthic fauna of the Gilanchay, Khaznadarachay and Leketagchay rivers is represented by 94 species, 79 genus, 38 families, 16 orders, 9 classes and 4 types. Species *Hertagenia fuscogrisea*, *Graphhelmis pallidipes*, *Potamophylax cingulatus*, *Anabolia nervosa*, *Anabolia sorar* and *Brachycentrus subnubilis* were first noted for the hydrofauna of the Nakhchivan Autonomous Republic. In the river system, the orders of *Ephemeroptera* (9 species), *Coleoptera* (13 species), *Trichoptera* (15 species) and *Chironomidae* family (15 species) predominate in species richness. The individuals of the previously mentioned for the flowing reservoirs of the Batabat plateau of the species *Gammarus matienus* Derjavin, 1938 have a high frequency of occurrence in the left tributary of the Leketagchay river, flowing along the shady slope of the Kola forest.

Keywords: Gilanchay, *Salmo fario*, *Anabolia sorar*, *Gordius aquaticus*, organic pollution.

(AMEA-nın müxbir üzvü İlham Ələkbərov tərəfindən təqdim edilmişdir)